

# Əbədi yaşayacaq Molla Nəsrəddin

Səkkiz əsrə yaxındır ki, onun adı geləndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayış turklər istər-istəməz gülürler. Çünkü onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda, Tataristanda, Başqırdıstanda, Xakasiyada, Krimda, Kabarda-Balkarda, Qaraçay-Çerkəzde, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söyleyiş ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.

Söhbət türk dünyasının məşhur oğlu, insanlara sağlam, mənali gülüş bəxş edən və söyüdikləri ilə həm də onları düşündürən Molla Nəsrəddindən gedir. Bu insan müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan turklərin hamısı üçün doğma, başqa sözlə, özünüñküdür. Belə ki, Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada - Türküstanda Xoca Nəsrəddin adlandırılar. O, elə əfsanəviləşib ki, özbək onun Özbekistanda, qazax Qazaxıstanda, tatar Tataristanda, türkmen Türkmenistanda, azərbaycanlılar Azərbaycanda anadan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı, həm özbəkistani, həm anadolulu, həm tatarstanlıdır. Yeni harada türk yaşayırısa, o da oralıdır. Nə qədər adı mifik bir şəxs kimi çəkilədə, o, güldürkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Onun dodaq qaçıran hər lətifəsində dərin bir məntiq var. Təessüf ki, Molla Nəsrəddinin lətifələrindeki insanı heyrətə salan yığcamlıq və məntiq indiyədək tam araşdırılmayıb. Dünyada Molla Nəsrəddin kimi güldürən və eyni zamanda düşündürən, hər səzündə ən məşhur elm adamını belə, heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir. Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin böyüklüyü də məhz bundadır.

## O, real şəxsiyyət olub

Araşdırımlar gösterir ki, Molla Nəsrəddini əfsanəvi sayanlar, onu real şəxs kimi qəbul edənlərdən çıxdı. Buna səbəb onun bir çox lətifələrinin XIII-XV əsrlərdə yaşayış Əmir Teymuru, digər qismının isə monqol-tatar - Hulaku dövrünü (XIII əsr) özündə əks etdirməsi-

dir. Necə deyərlər, Molla Nəsrəddinle bağlı lətifələrdə adları çəkilən tarixi şəxsiyyətlərin əksəriyyəti XIII-XVI əsrlərdə yaşayışlardır. Ona görə də Molla Nəsrəddin xalq arasında mifik şəxsiyyət təsiri bağışlayıb. Əslində Molla Nəsrəddinə xalq arasında məhəbbət və sevgi onun adının gah Əmir Teymura, gah mongol hökmədlər ilə, gah da digər tarixi şəxslərlə əlaqələndirilməsinə getirib çıxarıb. Bu lətifələrin hamisində Molla Nəsrəddinin öz ağılı, biliyi və güclü məntiqi ilə hökmədlərdən, dövrünün tanınmış elm adamlarından üstün olması

birgə bir rəvayəti söyləmek yərincə düşər. Belə ki, deyilənə görə, o dövrde müəyyən səbəblər üzündən Konyada bıçaq gəzdirmək qadağan edilmişdi. Amma bir dəfə gecə vaxtı Molla Nəsrəddin şəhərdə gəzərkən mühafizəçilər tərəfindən saxlanılır və onun üstündən iri bir bıçaq tapırlar. Özünü itirməyən Molla Nəsrəddin: "Əfəndilərim, üzr isteyirəm. Mən mədrəsədə oxuyuram. Bu böyük bıçaqla kitablarda gedən səhvələri düzəldirəm", - deyir. Mühafizəçilərə rəhbərlik edən şəxs: "Bu boyda bıçaqla səhv düzəldilməsinə ne ehtiyac var?" - deyə ondan so-



fikri ortaya çıxır. Söyledikleri ilə hökmədlər heyran edən Molla Nəsrəddin bu baxımdan xalq üçün ideal bir şəxsiyyətdir. Bunu belə, Molla Nəsrəddinə bağlı aparılan araşdırımlar onun tarixi şəxsiyyət olduğunu üzə çıxarıb. Tədqiqatlar Molla Nəsrəddinin Anadoluda dünyaya geldiğini çoxlu faktlarla sübuta yetirib. Amma onun Anadolunun hansı bölgəsində və neçənci ilə anadan olması barədə dəqiq məlumatlar yoxdur. Ümumiyyətlə, araşdırımlar zamanı iki ehtimal ortaya çıxıb. Birinci ehtimala görə, Molla Nəsrəddin 1208-ci ilə Sivrihisarın Hortu kəndində anadan olub. Digər bir ehtimala görə isə o, Ağşəhərin Orta kəndində dünyaya göz açıb. Bununla əlaqədar araşdırımcıların əksəriyyəti belə fikirdərdir ki, Molla Nəsrəddin Sivrihisarın Hortu kəndində anadan olub, Ağşəhərdə isə vəfat edib. Molla Nəsrəddinin atası Hortu kəndində imamı Abdullah əfəndi, anası isə həmin kənddən olan Siddiqə xatundur.

## "Bu böyük bıçaqla kitablarda gedən səhvələri düzəldirəm"

Molla Nəsrəddin təhsilini Konyadakı bir mədrəsədə alıb. O, mədrəsədə oxuyarkən özünü hazırlıcaq bir uşaq kimi göstərməyə başlayıb. Yeri gəlmışkən, onun hazırlıcağı ilə

ruşur. Molla Nəsrəddin isə: "Kitablarda elə səhvələr olur ki, onları bu boyda bıçaqla düzəltmək belə çətin olur", - deyə cavab verir. Molla Nəsrəddin Konyadakı mədrəsədə oxuyarkən atası vəfat edir. Bundan sonra o, kəndə qayıdır və Hor-tu kəndinin imamı vəzifəsində atasının işini davam etdirir. Amma Molla Nəsrəddin kənddə uzun müddət qala bilmir. 1237-ci ilə o, Ağşəhərə gələrək, Seyid Mahmud Heyrani və Seyid Hacı İbrahimdən dərs alır. Eyni zamanda o, Ağşəhərdə bölge qazısı vəzifəsində işləyir. Bölgə qazıları o vaxtlar təcrübəli həkimlərin yanında işləyir və nisbətən kiçik mübahisələri həll edərdilər. Bu vəzifədə işlərkən də ona "Nəsrəddin Xoca" deyə müraciət edirdilər və o, bu adla da tarixə düşüb.

## Molla Nəsrəddinin ilk lətifələr kitabı

Molla Nəsrəddinin xalq arasında lətifələri ilə məşhurlaşması da həmin dövrə aid edilir. Həmin lətifələrdə o, çoxlarını özüne mat qoyan, məmurların əyri işlərini gülə-gülə onlara anladan, güldürə-güldürə təbiiyə edən bir şəxs kimi təsvir edilir. Molla Nəsrəddinə bağlı söylənilən lətifələrə ilk dəfə ya-zılı şəkildə Sarı Saltukun həyatından bəhs edən "Saltuknamə" əsərində rast gəlinib. Fətəh Sultan Mehmetin oğlu Ce-

min (sonralar o tarixə Sultan Cem kimi düşüb) şahzadəliyi dövründə Molla Nəsrəddinə bağlı lətifələrin qələmə alınması və kitaba köçürülməsi barədə göstəriş verilib. Şahzadə Cemin göstərişini yerinə yetirən o dövrün tanınmış alimlərindən olan Əbü'lkeyir Rumi 7 il xalq arasında gəzərek, Molla Nəsrəddinlə bağlı lətifələri toplayır və onları 1480-ci ilə kitab halında çap etdirir. O dövrde Molla Nəsrəddin barədə dolaşan lətifələrin toplanaraq kitab halında çap olunması bu işdə maraqlı olan digər adamlar tərəfindən de həyata keçirilir. Belə əsərlərdən biri hazırda Londondakı Böyük Britaniya muzeyində saxlanılır. Əsərin adı "Həzə Tərgemei Nasreddin Əfəndi Rahme"dir. Amma bu kitabda toplanan lətifələrin çoxunun Molla Nəsrəddinlə bağlı olduğu şübhə doğurur. Molla Nəsrəddinlə bağlı lətifələr orta əsərlərdə Anadolunun sərhədlərini aşaraq, Avropaya da yayılmış və orada yaşayan xalqların diqqətini özünə cəlb etmişdi. Ona görə de Qərb tədqiqatçıları da Molla Nəsrəddinlə bağlı lətifələri bir yere toplayıb kitab şəklində çap etdirmişlər.

Həmin əsərlər arasında Pierre Millenin "Nasreddin et son epouse" adlı kitabı, Edmondo Savusseyin "La Litterature Populaire Turque" adlı əsərindəki Molla Nəsrəddin bölümü, Jean Paul Carnierin "Nasreddin Hoca et ses Histoires Turques" adlı əsərlərini xatırlatmaq olar. Qərbdə Molla Nəsrəddinin ibret dolu lətifələri ona böyük rəğbət oyadıb. Əksər Qərb tədqiqatçılarının fikrincə, Molla Nəsrəddin haqqında söylənilən hər bir lətifə əslinde kiçik elmi araşdırmadır və bunlar daha böyük elmi düşüncələrin ortaya çıxmazı üçün bir özü rolunu oynaya biler.

## "Bilənlər bilməyənlərə söyləsinlər"

Molla Nəsrəddinlə bağlı söylənilən lətifələrdən birində deyilir ki, bir gün Molla camaati bir araya yığaraq soruşur ki, siz mənim bu dəqiqə nə deyəcəyimi bilirsınız mı? Camaatin bir hissəsi cavab verir ki, bəli bili-rə; digər hissəsi isə "bilmirik" deyə, Molladan sözünü deməsini xahiş edirlər. Onda Molla özünəməxsus şəkildə əlavə edir ki, qoy bilənlər bilməyənlərə söyləsinlər. Əslində Molla məntiqi cəhətdən çox haqlıdır. Çünkü elmin təməlində bilənin bilməyəni öyrətməsi dayanır. Molla Nəsrəddinlə bağlı bəzi lətifələrdə eşşəyin adı xüsusi çəkilir. Bəzi tarixi mənbələr görə, həqiqətən də, Mollanın

"Bozoğlan" adlı sevimli eşşəyi olub və bu heyvan əslinde qanmaz adamların başa salınması, qanmazın qandırılması simvolu anlamına gəlir. Biz Molla Nəsrəddinin həyatı ilə bağlı lətifələri bu yazımızda təkrar vermək istəmirik. Çünkü onsuz da türk dünyasında Molla Nəsrəddinlə bağlı həm dodaq qaçıran və həm də insanı qəhəqəhə çəkib gülməyə vadar edən lətifə bil-meyən tapmaq çətindir.

## O, əbədiyyətə qədər yaşayacaq

Molla Nəsrəddin 1284-cü ilde Ağşəhərdə vəfat edib və orada dəfn olunub. Onun qəbri üzərində 6 sütun üzərində möhtəşəm bir qübbəsi olan türbə inşa edilmişdir. Qübbənin altında Molla Nəsrəddinə aid mərmər bir sənduqə var. Sənduqənin üzərində Mollanın ölüm tarixi tərsinə yazılmışdır. Qeyd edək ki, Molla Nəsrəddin Ağşəhərdə yaşadığı üçün burada da evlənmişdi. Qızlarından Fatma xatun ilə Dürri Mələkin məzar daşları son zamanlarda aşkar edilərək, Ağşəhər muzeyinə qoyulub. O, güldürə-güldürə düşündürür, gülə-gülə insanların qəlbində əbədiyyətə doğru gedir. Nə qədər türk dünyası, turklər var, o qədər də Molla Nəsrəddin yaşayacaq.

## Oğuz Ayvaz

Cəlilabad rayonunun Günəşli kənd sakini Mirzəyev Atdıxan Yolcu oğlunun adına olan JN-1042, KOD 80600038 sayılı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı itdiyi üçün etibarsız sayılır.

\*\*\*

Yasamal rayonu 32 sayılı Mənzil İstismar İdarəsi tərəfindən 1982-ci ilde Mirzəbala Məmmədzadə 98, mənzil 23-də yaşayan Şabanov Rauf Xəlil oğlunun adına verilmiş dörd otaqlı evin kupçası itdiyi üçün etibarsız sayılır.

Sona Çerkəz əzizləri Mübariz, Şahin, Samir, Coşqun və Aybə-niz Məmmədovlara anaları FIZZƏ xanımın

vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirler.

BDU-nın (keçmiş ADU-nın) Tarix fakültəsini 1986-ci ilə bitirmiş tələbələr müəllimləri, Tarix elimləri doktoru, professor Rafiq İsmayılov oğlu İsmayılovun

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Təsisçi və baş məsləhətçi:

Aqil ABBAS

Baş redaktor:

İradə TUNCAY

Qəzet "Ədalət" qəzetinin bilgisayar mərkəzində yiğiləb səhifələnmiş və "Azərbaycan" nəşriyyatında ofset üsü ilə çap edilmişdir.

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

KAPITAL Bankın 1saylı Nəsimi rayon filialı.

kod: 200112 həh  
Müxbir hesab: 0137010001994  
S.W.I.F.T. Bik: AIIBAZ 2xhesab N:  
3807001941100451111 VOEN: 1300456161  
İndeks: 0107 Qeydiyyat nömrəsi 100

Ünvan: Bakı AZ.1073 Mətbuat prospekti, 529-cu məhəllə,

"AZƏRBAYCAN" nəşriyyatı, 6-cı mərtəbə.  
Telefon: 538-05-50, 538-51-31, 534-55-98 Faks: 539-80-26

adaletqezeti@rambler.ru  
adaletqezeti@mail.ru, adaletqezeti@box.az  
Qəzetdə "Olular" və APA İA-nın məlumatlarından istifadə olunur

Tiraj: 2500

Sifariş: 816

Çapa imzalannmışdır:  
6.10.2017